

“Mənim yerimdə olmaq istəyən var?”

Edama məhkum olmuş ömrünün son saatlarında bu suali elə amansız, təsirli verdi ki, ona baxan hər kəs içini çəkərək “çığırı” ilə “yox!” dedi...

Noyabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATX) zalına toplaşanlar bu dəfə məhkumun son həyat akordlarını izlədilər. 140 yaşını qeyd edən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında. ATX-nin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qonaq teatr” layihəsinin budəfəki iştirakçısı paytaxta “Edama məhkumun son günü” tamaşası ilə gəlmişdi...

Bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış izdiham Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğuunu görən yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Gördüyü bu sarsıcı mənzərə nəticəsində “Edama məhkumun son günü” əsərini qələmə alır. 27 yaşında yazdığı bu romanda Hüqo adısq qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl təsvir edir.

“Öləcəyini bilən bir insan hansı hissələri keçirə bilər” suali Hüqo kimi gənc quruluşçu, Naxçıvan teatrının baş rejissoru Mir Qabil Əkbərovu da düşündürür və onu seckin aktyor üçlüyünün üslub və ifade üçbucağında, özü də hər birinə ayrı bir təsir və təzim dairesi cızaraq təqdim edir.

Tamaşanın əsərdən irəli gələn mühüm özliliklərdən biri, sözsüz ki, təhkiyəsinin birinci şəxsin dilində, daxili monoloq şəklində hərəkəti nəqlidir. Ona görə də minimalist tərtibat və keçidi oyun mərhələləri ilə biz daxilindəki Şeytan, arzularındakı Mələk, qarışındaki ölüm, xəyalındaki uzun ömür haqqında öz bəraət və üsyanlı yalvarışlarında qısa-qısa xəyallar quran Məhkumun zə-



cirlənmiş hissələrinin bədəndəki əzab işartilərini görürük...

Tamaşada edama məhkum şəxsin son gündündəki duyğuları ilə ya-naşı, yazılmamış qanunlar, bu cür “qanun”ların fiziki ağırılardan daha çox mənəvi işgəncələrə səbəb olması ön plana çəkilir. Naxçıvan teatrı üçün yeni olan səhne əsərinə, bu cəsarətli addıma görə hə-yəti alqışlamaq olar. Çünkü illərdir daha çox tarixi dramlar, akademik üslublu tərtibat və musiqili tamaşalar üzərində çalışan kollektivin birdən-birə belə bir üsluba keçidi tamaşaçıların fərqli janr və poetikalara münasibətini ayırd etmək üçün də əhəmiyyətlidir.

Tamaşaya teatra bir neçə ay önce baş rejissor təyin olunan Mir Qabil Əkbərov quruluş verib. Nümunənin musiqi tərtibatı da ona məxsusdur.

Qaranın hakim olduğu bəyaz arzulu səhnə işinin qurulusçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafi Lamiyə Əliyevadır. Rəqs elementləri, xüsusiən Məhkumun xəyal dünyasındaki xilaskarlarının, bəzi məqamda onu cəzalandırmağa gələn həkim-dən hakime hər dörlü qılıqlara girən qarabasmalarının rəqsələri maraqlı bir təsəvvür yarada bildi.

Səhnə əsərində rolları Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirdilər.



əsərin naxçıvanlı teatr təmsilçilərinin ifasında təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Nümayişdən sonra ATX-nin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov səhnəyə qalxaraq qonaq kollektivi salamladı, onları 140 illik yubileyləri münasibətilə təbrik etdi. Uzun və səmərəli yaradıcılıq yolu keçən teatrın milli sənət tariximizdəki rolundan bəhs etdi, heyətə yeni yaradıcılıq uğurları arzuladı.

Sənət ocağının inkişafindakı xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Əməkdar rəssam Səyyad Bayramova, nümayiş olunan tamaşasının uğurlu quruluşuna görə isə teatrın baş rejissoru Mir Qabil Əkbərovu ATX-nin fəxri fermanı təqdim edildi.

Mir Qabil Əkbərov bizimlə söhbətində dedi: “Naxçıvan teatrında istifadə olunmayan sənət axınlarına üz tutmaqdə əsas məqsədimiz mövcud truppeni fərqli yönə formalasdırmağa, onlarda yeni ifadə formalarına maraq və vərdişlər yaratmaqdır. Biz həm də yeni nəslı səhnəyə cəlb etməkdə maraqlıyıq. Bu prosesi yeni yaranan teatr-studiyası sayesində irəli aparacaqıq. Hazırda Xalq yazıçısı Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri üzərində məşqlər gedir və hər iki nümunə bu ilin sonunadək təqdim olunacaq”.

Həmidə Nizamiqizi